



Azərbaycan dünyaya  
günəş kimi doğacaq.  
**Heydər ƏLİYEV**

**Nº 09 (5488) 28 sentyabr 2017-ci il Qəzet 1937-ci ildən çıxır Rayonun ictimai-siyasi qəzeti Qiyməti 40 qəpik**

## Lerik Rayon İcra Hakimiyyətində müşavirə

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından irəli gələn vəzifələrlə əlaqədar ümumrayon müşavirəsi keçirildi. Müşavirədə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov müşavirəni açaraq Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində adı çəkilən sahələrin inkişaf etdirilməsi ilə bağlı görülən işlər, gələcəkdə görülməli işlərə dair cənab Prezident tərəfindən verilmiş tapşırıqları müşavirə iştirakçılarının di-

qətinə çatdırdı. Cənab Prezidentin Sabirabadda pambıqçılığın inkişafı, Qaxda barama, tütün və fındıq istehsalının inkişafı və Lənkərandə çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirələr keçirməklə ölkəmizin hər bir bölgəsi üçün ənənəvi sahələrin inkişafına xüsusi diqqət göstərdiyini vurğuladı. Prezident İlham Əliyevin müşavirədəki dərin məzmunlu çıxışlarının hər bir fermer, sahibkar, iş adamı üçün icrası vacib və strateji əhəmiyyət daşıyan fəaliyyət proqramı olduğunu bildirdi. Aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi üçün istifadəsiz torpaqların əkin dövriyyəsinə daxil edilməsinə və ənənəvi əkinçilik sahələrinin bərpa olunmasına böyük önəm verilir. 2017-ci ildə 25,0 hektarda tütün ekilmiş, hal-hazırda 13,0 ton yaş tütün yarpaqları yığılaraq Yardımlı rayonunda yerləşən qurutma sexinə təhvil verilməlidir. "Immuna" sortu əkin mükiyyətləri tərəfindən yarpaqların yığılmasına başlanılmışdır. Ray-



on ərazisində qismən olan çayçılığın, ənənəvi sahə olan üzümçülüğün və digər sahələrin bərpası üçün qarşıda çox mühüm vəzifələrin dayandığını vurğulayan natiq dövlət başçısı tərəfindən göstərilən etimad doğrultmaqdan ötrü bütün rayon ictimaiyyətinin səfərbər olunasını, sahibkarlara lazımı köməklik olunmasını diqqətə çatdırdı. Sonra rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Mahmud Zahidov, Bitki Mühafizəsi Mərkəzinin reisi

Ağayar Cəfərov, çayçılıq üzrə mütəxəssis Tofiq Hacıyev, keçmiş üzümçü Qulamhüseyn İsrailov və təsərrüfat rəhbəri Ağabəy Ağayev çıxış edərək rayonda çayçılığın, üzümçülüğün bərpası və genişləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində rəy və təkliflərini bildirdilər. Müşavirəyə yekun vuran rayon icra hakimiyyəti başçısı qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verdi.

## Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sentyabrın 6-da Lerik Rayon Mədəniyyət Mərkəzində Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.

Öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Sonra Uzunömürlülər muzeyində nümayiş etdirilən eksponatlar və fotosəkil-lərlə tanış olmuşlar.

Mədəniyyət Mərkəzində komitə sədri tərəfindən 14 vətəndaş qəbul edilərək dinlənilmişdir. Müraciətlərin bir qismi yerində öz



ların həlli üçün konkret tapşırıqlar verilmişdir.

Vətəndaşlar yaradılan şəraitdən razılıq edib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbüllərin keçirilməsinin təşəbbüsünü irəli sürən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova Lerik rayonunun bir qrup fəal qadınları ilə görüşmüşdür.

## Respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrle görüş



Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrle görüş keçirdi. Görüşdə aparatın məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktorları və tələbə adını qazanmış gənclər iştirak edirdi.

Rayon icra başçısı Rövşən Bağirov tələbə adını qazanmış gəncləri və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd etdi ki, rayonumuzda ali məktəblərə daxil olan və 500-

dən yuxarı bal toplayan gənclərin sıralarının ildən-ilə artması çox sevindiricidir. Bildirdi ki, bu il rayonumuzun orta məktəblərinin bitirən məzunlarından 135 nəfər tələbə adını qazanmış, bunlardan 1 nəfər 600-dən, 14 nəfər isə 500-dən yuxarı bal toplamışdır. Ulu Öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirdiyini, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etdiyini diqqət

tə çatdırdı. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev də ulu Öndər ənənələrinə sadıq qalaraq təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun yerinə yetirilməsini daim diqqətdə saxlanılmışdır. Bu diqqət və qayğı nəticəsində son illər rayonumuzda 50-yə yaxın yeni məktəb binası tikilmiş, 10-a yaxın məktəb əsaslı təmir olunmuş və 3 yeni məktəb binasının tikintisinə işlər davam etdirilir. Təhsildə fərqlənən şagirdlər üçün cənab Prezidentin tapşırığına əsasən "Ölkəmizi taniyaq" layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə tur-ak-siyalarnın təşkil olunduğunu vurğulayan natiq respublikada, o cümlədən rayonumuzda reallaşdırılan digər infrastruktur layihələr haqqında gənclərə geniş məlumat verdi.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək cari ildə ali məktəblərə qəbul olunan tələbələr haqqında tədbir iştirakçılarna geniş məlumat verdi.

Sonra rayon təhsil şöbəsinin müdiri əvəzi Hicran İbrahimov, şəhər

3 sayılı tam orta məktəbin direktoru Validə Mədətova, Pirasora kənd tam orta məktəbinin direktoru Yusub Yusubov, Azərbaycan Tibb Universitetinin tələbəsi Nuridə Abdullazadə və Sevdə Ağayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Ceyhun Qəhrəmanov, Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Abuzərli, Fransa Azərbaycan Universitetinin tələbəsi Rəhman Bədəlov və digər tələbələr çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrle görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq etmişlər.

Tələbələrle səmimi söhbət edən rayon icra hakimiyyəti başçısı bir daha onları təbrik edərək, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzuladı.

Sonda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verildi və xatirə şəklində çəkildi.

## Vətəndaşların qəbulu keçirildi

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 30 nəfər vətəndaş qəbul edildi.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, torpaq məsələləri, ev tikintisi və təmiri, həyətəyən torpaq sahəsinin ayrılması, yol və qaz çəkilişi, maddi yardım və əkinə görə subsidiyaların verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda olan vətəndaşlar tərəfindən qal-



dırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

## Azərbaycan modeli nümünədir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti və Türkiyə Universitetləri Məzunları İctimai Birliyin (TUMİB) birgə təşkilatçılığı ilə Lerik şəhər Heydər Əliyev mərkəzində "İslam sivilizasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği" adlı tədbir keçirilmişdir.

Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik Rayon Gənclər və İdman İdarəsinin reisi Natiq İsaqov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsemməddin Abbasov və TUMİB-in nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə layihənin məqsədi barədə məlumat verib. İslamın sülh, sevgi, dostluq dini olduğunu vurğulayan TUMİB sədri Azərbaycan cəmiyyətində humanist düşüncənin hakim olduğunu bildirib. Azərbaycanda

mövcud olan dövlət-din münasibətləri modelinin digər ölkələr üçün nümunə olduğunu qeyd edib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycan modelinin xüsusi həssaslıqla yanaşıldığını, ölkəmizdə sağlam mənəvi mühitin qorunub-saxlanılmasına gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Lerik Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik Rayon Gənclər və İdman İdarəsinin reisi Natiq İsaqov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsemməddin Abbasov, TUMİB idarə heyətinin üzvü Seymur Verdizadə çıxışlarında Prezident İlham Əliyev tərəfindən bu ilin "İslam Həmrəyliyi İli" elan olunmasını mühüm təşəbbüs kimi yüksək qiymətləndirərək, gənclər arasında belə tədbirlərin keçirilməsini, milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulayıblar.

## Qanvermə aksiyası keçirildi

Lerik Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirildi.

Qanvermə aksiyasında Milli Məclisin deputatı İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı Rövşən Bağirov, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri - gənclər və qadınlar böyük



coşqu ilə könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulmuşdular.

Aksiyada ümumilikdə 814 nəfər rayon vətəndaşı iştirak edirdi. Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və

Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılır, onlardan qan analizi götürülərək sağlamlıq olub-olmaması müəyyənləşdirilirdi. Tibbi personalın yoxlamasından sonra tam sağlam olan 154 nəfər vətəndaşdan qan götürüldü. Yığılan qan ehtiyatı yoxlanaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.

Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu qeyd etdilər.

# Rvarudda şəhidlərin xatirəsinə abidə ucaldıldı

Rvarud kəndində Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olanların xatirəsinə ucaldılan abidənin açılış mərasimi olmuşdur.

Heydər Əliyev Mərkəzinin direktoru Hüsəməddin Abbasov tədbir iştirakçılarını salamlayaraq keçirilən mərasim barədə məlumat verdi. O, qeyd etdi ki, Rvaruddan Qarabağ savaşında onlarla igid döyüşçü iştirak etmiş, bu kənd 3 şəhidini qoynuna almışdır. Əziz xatirəsinə yad etməyə topladığımız şəhid Hacıyev Səxavət Əbi oğlu

olaraq döyüş bölgəsinə yola düşmüşdür. O, 1994-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bu gün

etdi. Bildirdi ki, bu gün çox möhtəşəm bir tədbirə toplaşmışıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş və 1941-45-ci illər vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin açılması doğrudan da qürurvericidir. Xalqımızın böyük oğlu Heydər Əliyev Sovetlər birliyinin rəhbərliyindən məhz elə mənfur düşmənlərimizin hiyləsi və əli ilə uzaqlaşdırıldıqdan sonra Dağlıq Qarabağ ətrafında başlanan münəfiqə nəticəsində minlərlə şəhid vermişik. Lerik balaca rayon olmasına baxmayaraq 130-da çox şəhid vermişdir. 5 Milli Qəhrəmanımız vardır.

Məhz ulu Öndər respublikada hakimiyyəte qayıtdıqdan sonra torpaqlarımızın itirilməsinin, gənclərimizin şəhid olmasının qarşısı alındı, 1994-cü ilin may ayında Bişkekə atəşək haqqında saziş imzalandı. Bundan sonra nizami ordu quruculuğuna başlanıldı.



Şəhidlərimizin xatirəsinə həmişə əziz tutulur. Onların xatirəsinə rayon mərkəzində də möhtəşəm abidə ucaldılmış, adları əbədiləşdirilmişdir. Rvarud kəndinin də 3 şəhidi vardır. Hacıyev Səxavət, Hacıyev Etiqad və Həsənov Mübariz. Onların xatirəsi daim uca tutulub. Əvvəllər də kənddə onların xatirəsinə abidə var idi.

Ötən il şəhidin qardaşı Mübariz mənə müraciət etdi ki, abidənin yerini dəyişib, yeni bir kompleks tikmək istəyir, xeyir-dua verim. Biz araşdırdıq, seçilmiş yere və layihəyə baxdıq. Şükürlər olsun ki, dağların qoynunda, əzəmətli yerdə möhtəşəm bir abidə


ucaldılıb. Mən hesab edirəm ki, bu bütün şəhidlərimizin ruhuna olan hörmət və ehtiramdır.

Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında döna-döna qeyd edir ki, torpaqlarımız düşmən tapdığından azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaqdır. Bu hamımıza gün kimi aydındır və Azərbaycan ordusu bunu öten ilin aprel ayında düşmənin tərribatçı eməllərinin qarşısını alarkən qısa döyüşlərdə bir daha sübut etdi. İnşallah cənab İlham Əliyevin səyi ilə bütün torpaqlarımız işğaldan azad ediləcəkdir.

Sadə zəhmət adamı olan Mübarizin öz əməyi, alın təri ilə qazandığı vəsaitlə belə bir abidə ucaltması onun



## Səxavətin döyüş yolu



Vətənin bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz şəhidlərini tanımalı, onların keçdiyi həyat yolundan çox şey öyrənməlidir.

Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağın ən böyük şərəf və qürurudur.

Şəhidlik zirvəsinə ucalanların xatirəsinə yazmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur.

Vətənin müdafiəsində şəhid olunanların xatirələrini əbədiləşdirmək qəhrəmanlarımızın ruhuna böyük ehtiramdır. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanlardan biri də Lerikin Rvarud kəndində dünyaya göz açmış Hacıyev Səxavət Əbi oğludur.

O, vətənimizin dar günündə könüllü olaraq cəbhəyə yollanmışdır. Səxavətin ilk döyüşü Şuşa şəhəri uğrunda olmuşdur.

Səxavət igidlik göstərək Şuşa uğrunda döyüşdə fərqləndi, döyüş dostlarını mübarizəyə ruhlandırdı. Sonralar Naxçıvana yollandı, Sədərək uğrunda döyüşlərdə böyük igidliklər göstərdi, daha da mətinləşdi. 1992-ci ilin dekabr ayında Səxavət yenidən Milli Qurtuluş təqdimatının tərkibində Qarabağda ağır və qanlı döyüşlərin iştirakçısı oldu.

17 yanvar 1993-ci il tarixində Səxavətin sonuncu qəhrəmanlıq döyüşü oldu. Döyüş 1992-ci il martın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdərənin işğal edilmiş Sırxavənd kəndi uğrunda gedirdi.

Döyüşdə öz üzərinə çətin bir missiyayı götürdü Səxavət. O, düşmən məşinından səngəməyən atəşləri susdurmaq üçün bir neçə qumbara götürərək düşmən məşinına yaxınlaşaraq onu zərərsizləşdirdi. Piyada döyüş məşininin atdığı mərmənin qəlpələri onu döş nahiyəsindən ağır yaraladı. Təcili helikopterlə Bakıya aparılaraq M.Nağıyev adına xəstəxanada yerləşdirildi. Həkimlərin 8 günlük səyi və ağır cərrahiyyə əməliyyatları nəticəsiz qaldı. 25 yanvar 1993-ci il tarixində cəsur Səxavət əbədi ölməzliyə qovuşdu. Vətən uğrunda borcunu şərəflə yerinə yetirdi. Qəhrəmanlığın və igidliyin nümunəsi kimi müqəddəs şəhidlik zirvəsinə ucaldı. Bakının Şəhidlər Xiyabanında - tarpağı qucağında ehtiramla dəfn olunub. Rvarud kənd tam orta məktəbi qəhrəman Səxavətin adını daşıyır.

Camal Rzayev



1966-cı ildə Rvarudda dünyaya göz açmışdır. Səxavət 1974-1984-cü illərdə kənd tam orta məktəbində təhsil almış, sonra Bakı Politeknik Texnikumunu bitirmişdir. O, mənfur ermənilərin torpaqlarımıza göz dikdiyi vaxtda könüllü olaraq ordu sıralarına yola düşmüşdür. Naxçıvanda Sədərək döyüşlərində, Şuşada, Ağdamda qəhrəmancasına döyüşmüşdür. 17 yanvar 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanmış, 25 yanvarda şəhidlik zirvəsinə ucalmışdır. Rvarud kənd tam orta məktəbi Səxavət Hacıyevin adını daşıyır.

Kəndin digər şəhid oğlu Hacıyev Etiqad Balaxan oğlu 1974-cü ildə anadan olmuşdur. Rvarud kənd tam orta məktəbini bitirdikdən sonra 18 yaşında ordu sıralarına yollanmışdır. Tankçı kimi xidmətə başlayaraq Ağdamın Quzanlı, Mərzili və digər kəndlərinin müdafiəsində qəhrəmancasına döyüşmüşdür. Etiqad 5 iyul 1993-cü ildə şəhid olmuşdur. Şəhidin adı Rvarud kənd mədəniyyət evində əbədiləşdirilmişdir.

Rvarudun üçüncü şəhidi Həsənov Mübariz Ağakışi oğlu 1969-cu ildə anadan olmuşdur. Sonralar ailəliklə Lənkəran şəhərinə köçmüşlər. Mübariz də Vətənin ağır günlərində könüllü

Lənkəran rayonunun Şiləvar kənd tam orta məktəbi şəhidin adını daşıyır.

Şəhidlər haqqında məlumatdan sonra Lerik RİH-in başçısı Rövsən Bağirov və kəndin ağsaqqal ziyalıları Məzahir Ağazadə abidənin üzərindən örtüyü götürərək açılış etdilər. Şəhidlərin və II cahan müharibəsində igidliklə həlak olan kənd sakinlərinin şərəfinə ucaldılmış abidənin önünə rayon İcra Hakimiyyəti tərəfindən əkilmiş qayuldu, abidənin önünə gül dəstələri düzülüb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Mərasimdə kəndin ağsaqqalları adından Məzahir Ağazadə, şair Ağacəfər Həsəni, qonaqlardan şair Tofiq Nureli, şair, "Qobustan" jurnalının baş redaktor müavini Maarif Soltan, şair İbadi Öməröğlu, ağsaqqal Bayramlı Aslanov çıxış edərək şəhidlərimizin xalqın xatirəsində əbədi yaşayacaqlarını vurğuladılar. Ağacəfər Həsəni şəhidlik zirvəsinə yüksəlmiş Vətən övladlarının əziz xatirəsinə həsr etdiyi "Ziyarət yeri" şerini ifa etdi. Rvarud kənd tam orta məktəbinin şagirdi Nərim Abbasova kəndin mənfur ziyalıları Aydın Bəhmənovun qələmə aldığı "Sağdı Səxavət" şerini söylədi.

Rayon İcra Hakimiyyətinin başçısı Rövsən Bağirov geniş və etraflı çıxış

## "İslam sülhə və həmrəyliyə aparan yoldur"

Cənab Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Ləmrud kənd məscidi dini icması tərəfindən həyata keçirilən "İslam sülhə və həmrəyliyə aparan yoldur" adlı layihə çərçivəsində Ləmrud kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, DQDK-nin ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Saleh Aslanov, Lənkəran bölgə şöbəsinin əməkdaşı Azər Həsənov, Ləmrud kənd məscidi dini icmasının üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında hərfi



mənəsi sülh olan İslam dininin birlik, bərabərlik və həmrəyliyi olduğunu, terror dini olmadığını bildirdi. O, İslam dininin xalqımızın milli-mənəvi inkişafında mühüm rol oynadığını qeyd edərək, ölkəmizdə ayrı-ayrı din-

lərin və millətlərin həmrəylik mühtində yaşadığını vurğulayıb.

DQDK-nin ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Saleh Aslanov İslam dininin ümumbəşəri dəyərləri, mərhəmət və xeyirxahlıq ideya-

larını özündə təcəssüm etdirdiyini bildirərək, İslami dəyərlərin təbliği və təşviqinin müasir tələblər səviyyəsində aparılmasının, bir sözlə, İslamın olduğu kimi təqdim olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Lənkəran bölgə şöbəsinin əməkdaşı Azər Həsənov, Ləmrud kənd bələdiyyəsinin sədri Ənvər Ağayev, Ləmrud kənd məscidi dini icmasının üzvləri Fərhad Xanışov, Xanmırzə Hüseynov, Aydın Qurbanov çıxışlarında İslam dininin insanları humanizmə və mənəvi-əxlaqi kamilliyə dəvət etdiyini bildirərək, Prezident İlham Əliyevin İslam həmrəyliyinə gücləndirilməsi üçün gördüyü işləri yüksək qiymətləndirib.

Sonda tədbir iştirakçılarının maraqlandıran suallara cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.

## Təhsil prioritet məsələdir



Lerik rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı olmuşdur. Konfransda Lerik Rayon Təhsil Şöbəsinin müdiri Əvəzi Hicran İbrahimov məruzə etmiş, təhsilin bir sıra aktual problemlərini dəir məruzələr dinlənmiş, təkliflər verilmişdir.

Məruzəçi H.İbrahimov demişdir ki, ölkəmizdə təhsil sistemində islahatların dinamik inkişafı öten əsrin 90-cı illərin sonunadək ulu Öndərimiz

Heydər Əliyevin əsasını qoyduğu təhsilin inkişafı üzrə islahat proqramında irəli sürülən müddəaların əsas konseptual ideyası və təməl prinsiplərini özündə etivə edir. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək "Təhsil sistemində hər bir yeniləşmə inqilabi yolla deyil, təkamül yolu ilə həyata keçirilməlidir". Cəmiyyətin inkişafında yeganə meyarın intellekt və biliyin

silin inkişafında əsas diqqətin bu sahəyə yönəlməsini tövsiyyə edirdi.

2016/2017-ci dər ilində rayonda 106 ümumtəhsil məktəb, o cümlədən 36 tam orta, 47 ümumi orta, 23 ibtidai məktəb, 4 məktəbdənəknər uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir.

Tam orta təhsil bazasından ali məktəblərə 386 nəfər məzun sənəd

vermiş 135 nəfər şagird ali məktəblərə qəbul olunmuşdur. 14 nəfər 500-dən yuxarı bal toplamışdır. Yüksək bal toplayanlardan 4 nəfərini qızlar təşkil edir. Nücu kənd tam orta məktəbin məzunu Abdullayeva Nuridə Əlixan qızı 615 bal toplayaraq Tibb Universitetinə qəbul olunmuşdur.

Ali məktəblərə daxil olan məzurların sayına görə Lerik şəhər 1 saylı, Lerik şəhər 3 saylı, İnternet, Veri, Həməməşə, Züvüs, Şingədəulan, Vizezəmin, Pirasora, Nücu kənd tam orta məktəbləri fərqlənmişdir.

Ancaq ələ məktəblərimiz də vardır ki, onlardan bir neçə də olsun ali məktəblərə daxil ola bilməmişdir. Lakin görünür, bezi məktəb direktorları bu məsələyə ciddi yanaşmırlar. Təhsil Şöbəsi bu məsələyə yeni dərslərdə daha ciddi yanaşacaq və nəticəsi zəif olan məktəb direktorları haqqında tədbir görəcəkdir.

Təhsil işçiləri Lerik rayon rəhbərliyinə, Təhsil Nazirliyinə əmin etmişlər ki, yeni tədris ilində təhsilin keyfiyyətinin daha da yüksəlməsinə nail olacaq, qarşıda quoyulan vəzifələri layiqincə yerinə yetirəcəklər.

Z.Əliyev

## Aqrar sahənin inkişafı aktual məsələdir

**Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə seçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sosial- iqtisadi mənzərəsi geniş şəkildə öz əksini tapıb. Cənab Prezident deyib ki, biz neft kapitalını insan kapitalına çevirməliyə, neft gəlirlərini qeyri- neft sektoruna yatırmaqla, ölkənin bütün regionlarının inkişafını təmin edək.**

Böyük fərəh hissi ilə, ixtisarla qeyd edək ki, bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və açılışının şahidi oluruz. Görürük ki, yeni istehsal sahələrinin yaradılması, sosialayönümlü müəssisələrin istifadəyə verilməsi rayonlarda, şəhər və qəsəbələrdə yaşayan əhalinin həyat tərzini necə yaxşılaşdırır. Yeni infrastruktur layihələri daim diqqət mərkəzindədir. Eyni zamanda qeyri- neft iqtisadiyyatı 1, 7 faiz artıb. Qeyri- neft sənayesində artım 4,4 faizdir. Kənd təsərrüfatında 2,2 faiz səviyyəsində artım baş verib.

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev aqrar sahənin inkişafını təmin edən əsas istiqamətləri açıqladı və bu sahənin ölkəmizdə böyük potensiala malik olduğunu vurğuladı. Bu da təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Əlverişli coğrafi - iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sahənin geniş imkanlara malik olmasını şərtləndirir. Azərbaycanda əhalinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faiznin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Ölkəmizdə kənd təsərrüfatına



praktik müstəvidə maliyyə və texniki dəstək göstərir. Sahibkarlığa Kömək Milli Fondunun kreditlərinin 60- 70 faizini kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldir.

Prezident İlham Əliyev vurğulayıb ki, aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Artıq 38 böyük aqropark yaradılıb. Bu da ixrac potensialını xeyli dərəcədə artıracaq.

Azərbaycanda kənd təsərrüfatının inkişafına, istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin daha da artırılmasına vahid proqramların hazırlanması barədə 2016-cı il 16 mart tarixli "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri" nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Prezident Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq 11 istiqamət üzrə yol xəritəsi hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Yeni islahatlar kursunun əsasını təşkil edən bu yol xəritələri iqtisadiyyatın və ictimai həyatımızın müxtəlif istiqamətləri üzrə qarşıdakı 10 il və sonrakı dövr üçün iqtisadi fəaliyyət məramnaməsi sayılır. "Strateji yol xəritəsi"nin icrası nəticəsində ölkəmizdə formalaşmış iqtisadi islahatlar və inkişafın Azərbaycan modeli mahiyyət etibarilə daha yüksək vəsət alacaq və ölkə əhalisinin daha firavan yaşaması təmin ediləcəkdir.



### O illerin sınağı

Haqqında düşüncə, qəhrəmanın obrazını yaradarkən ulu Şeyx Nizaminin "Fərhad və Şirin" əsərindəki Fərhad surəti gözlerimin önündə canlanır.

Xeyalların qanadında uzaq-yaxın elləri gəzib-dolaşır, Fərhadı axtarıram, heyhat əlim ona çatmır. Əgər Fərhad Şirinin eşqi ilə Būsütün dağıni çapıb yarırdısa, zamanəmizin Fərhadı-Fərhad Xubəli oğlu İsmayilov isə əli işə yatandan yaşadığı dövrün çətin olayları ilə üz-üzə gəlmiş, o illərin sınağından öz fərasəti, qətiyyəti, uzaqgörənliyi ilə çıxa bilmir. Öz arzuları, amalları, məhəbbəti naminə onu sınaqlardan üzəgə çıxan zamanəmizin Fərhadına bənzətmək olar. Əgər Nizaminin Fərhadı bir məqsəd uğrunda dağı çapırdısa, zamanəmizin Fərhadı isə bir neçə səddi keçməli oldu...

Əslinə baxsanız, onun yaşadığı ömür karvanı maraqlı və yadda qalan nağıla bənzəyir, real həyat həqiqətlərini, özündə əks etdirir. Bitməmiş, dinlədikcə keçmiş xatirələri oyadan həyat həqiqətinə...

Onunla üz-üzə, göz-gözə durmuşam. Ömrünün 83 yaşlı ağsaqqalı son illərdə xəstəliklə mübarizə aparsa da, gümrəh görünür, söhbətlərində ağır-aclarını bürzə verməməyə çalışır. Axi, hamının öz dərdi var...

Yeniyyətçilik çağları onun yaddaşında silinməz iz buraxıb. Müharibə başlanan ili Anzolu kənd ibtidai məktəbində oxumağa başladı, 1945-ci ildə isə Çayrud kənd orta məktəbində təhsil aldı. Həmin məktəbin doqquzuncu sinfini başa vurdu. 1957-ci ildə isə Lerik orta məktəbini bitirdi. Doğma kənddən aralanıb uzaq kəndlərdə, rayon mərkəzində təhsil almaq o illərdə çox çətin idi.

Müharibə illəri idi. Vəziyyət yaxşı deyildi. Ve-

# Zamanəmizin Fərhadı

rgi işçiləri adamların olan-olmaz əmlakını, hətta əşyalarını vergi əvəzinə satdılar. Günün bir günü onlar Xubəli kişinin qapısını da döydülər. Onlar kartof quyularını ələk-vələk etdilər, bir baş inəyi qarşlarına qatıb apardılar.

Xubəli kişi çox kəderli görünürdü. O, oğlu Fərhadı dedi:

- Bala, hazırlaş, gedək Rvarudda Mirmənsimgilə.

- Getməkdə xeyirdimi, ata?

- Daha nə olacaq, birçə inəyimizi də vergi işçiləri apardılar. İnəksiz dolanışığı-mız pis olacaq. Necə də olsa Mirmənsim kişi sözükeçəndir.

Onlar vaxt itirmədən Rvarudda getdilər.

Salam-kalamdan sonra Mirmənsim kişi Fərhadın yaş ayaqlarına baxıb Xubəliden soruşdu:

- O uşaq niyə gəlib?

- İneyə görə.

- İneyi alın aparın. Mən hissə-hissə vergi pulunu ödəyəyəm, sonra mənə qaytararsınız.

Vergi işçiləri də razılaşdılar. Onu da dedilər:

- Bizdən inciməyin. Elə vaxtdır ki, heç kəsə güzəşt eləməyə ixtiyarımız yoxdur.

Mirmənsimin bu yaxşılığı indi də unudulmur. Hamı onun xeyirxahlığından, cömərliyi-

indən, ağsaqqallığından indi də danışır, ona rəhmət diləyir.

O ağır illərdə ailəni saxlamaq bir yana müharibə əjdada tək ağzını açıb qurbanlar tələb eləyirdi. Əgər şəxsi təsərrüfatlarda mal-qara, qoyun-quzu, toyuq-cücə, əkin-biçin olmasaydı aclıqdan qurtulmaq çətin idi. İldə 55 kiloqram ət, 55 yumurta, 4 kq əridilmiş inək yağı, hər qoyundan 1 kiloqram yun, torpaq vergisi ödəmək məcburi idi. Sərhədlərə hər ailə başına 1 kub m odun aparmaq tələb olunurdu. Fərhad İsmayilov bütün bunların şahidi idi və bəzi işləri görmək onun üzərinə düşürdü...

### Arzuları göyərdi

1953-cü ilin yayı idi. Fərhad İsmayilov ali təhsil almaq arzusunı gerçəkləşdirmək barədə düşünürdü. Axi, ali təhsil almasaydı arzuya, istəyə çatmaq çətin idi. Bəs nə etməli? Atasının

evdə uzaqlaşmasına razı olardımı? Nəhayət, atası Xubəli kişi oğlunun fikiri-fikiri gəzdirdi görüş soruşdu:

- Fərhad, oğul, niyə bifikənsən, eynin heç açılmır? Bəlkə bir yerin ağnyır, desənə?

- Ata, sənəndə gizlətməyin mənası yoxdur. Mən ali təhsil almalyam. Görürəm kənddə ali təhsil almayanlara birtəhər baxırlar...

- Bir təhər baxmaqla deyil ha. Şükür olsun



Allaha evimizdə yeməyə çörəyimiz var.

- Bilirəm, izn ver Bakıya gedim. Ali məktəbə hazırlaşmışam, xeyir-duanı gözləyirəm.

- Allah xeyir versin, oğul, bəs yol pulun, Bakıda qalmağ xərçin necə olsun?

- Bakıda lzzət ətimigildə qalaram, Allah kömək olar.

Səhəri Fərhad lazımı şeyləri çamadana yığıb, yola düşdü. O qəder sevinirdi ki. Qatarda oturmağa yer yox idi. Ümumi vəqonda birtəhər yer tapıb Bakıya çatdı. Sənədlərini K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun maliyyə-iqtisadiyyat fakültəsinə təqdim etdi. Xoşbəxtlikdən o instituta daxil oldu.

Fərhad tələbə kimi fəal olsa da cibində pulu yox idi. Sovetski deyilən yerə piyada gedirdi. Elə bil ki, ona dedilər: yolunu bazardan sal. Fərhad gördü ki, iki nəfər dayanıb papiros çəkir. O, yerə kağız pulun düşdüyünü gördü. Düşündü: "Bəlkə onlar pulu qabaqcadan atıblar, onu götürəcəm"

şəxsi gözleyirlər". O, bir qəder getdi. Həmin yerə qayıtdı. O iki nəfər orada yox idi. O tərəf-bu tərəfə baxıb yerə düşmüş pulu götürdü. Tez də saydı: on beş manat idi. "Deməli, Allahın izniylə pulu tapdım, sonrasına xuda kərimdir..."

Fərhad tez bazara getdi. Bazarlıq edib tələbə yoldaşları üçün də dadlı yemək bişirdi.

Çox keçmədi ki, Fərhad İsmayilov təqaüd aldı. Ona əmisi lzzət və əmisi oğlu Baloğlan kömək etdilər. Tələbələri pambıq yığmağa aparanda o yaxşı qazanırdı.

Onun haqqında qəzetdə məqalədə yazmışdılar...

### Torpaq borclu qalmır

Arzusuna qovuşdu, indi də Təngəbin kəndində yaşıl ağacların çox az olması onu düşündürürdü. Düzdü, kənddə sahələrin daşlıq, çinçillik olması təbii amildir. Lakin insan istəsə, daşın üzərində də gül-çiçək bitirmək mümkündür. Qonşu kəndlərə nisbətən Təngəbində yaşıllıqlara, qollu-budaqlı ağaclarla ehtiyat duyulurdu.

Fərhad söyüddən başladı.

Kənddə su tutan yerlərdə söyüd şivləri ekərək kolxoz sədri Hüseynəli soruşdu:

- Nə ekirsən?

- Söyüd ekirəm. Göyərşə yerə başqa ağaclar da sancarq.

- Söyüd ekmə.

- Camaat istidə yansın, yoxsa kölgəlik olsun?

- Heç olmasa alma, armud ağacı ek.

- İndiyədək kənddə ağac ekmək barədə düşünen yox idi. Qismət olsa növbəti ağaclarla kəndi yaşıllığa bürüyəcəyik...

Fərhad dedi ki kimi də etdi: palıd, qoz, alma, armud, alça ağacları ekdi. Qardaşı Sərhəd bağ saldı, Elxan Ağayev də ona qoşuldu. Oğlu Rəhim kənddən meyvə tıngları aparıb Bakının Razin qəsəbəsindəki evinin həyatında bağ yaratdı. Neçə-neçə bağsevər Fərhad İsmayilovdan nümunə götürdü.

Doğrudan da ruzi-bərəkət yetirən ana torpaq çox bərəkətlidir. Ona qayğı göstərsən, zəhmət

## Oçerk

sərf etsən varını sənəndə əsirgəməz. Qara torpaq bizi ağ günlərə çıxarır, üz ağardır, bizi yaşamağa sövq edir...

### Bizdən yaxşılıq qalır

Peyğəmbərdən (S.Ə.S.) soruşurlar: Biri sənə pislik etsə sən nə edərsən? Peyğəmbər deyir: yaxşılıq.

Birdən həmin adam yenə sənə pislik etdi? Peyğəmbər cavab verir: yaxşılıq.

Peyğəmbərdən üçüncü dəfə nə edəcəyini soruşduqda O deyir: əgər pislik edən pisliliyindən əl çəkmirsə, bəs mən nə üçün yaxşılığımın əl çəkin...

Çox ibretamiz fikirdir və yaxşılıq etməyin mahiyyətini diqqətə çatdırır.

Fərhad İsmayilov da yaxşılıq etmək üçün dünyaya gəlib, həmişə də yaxşılıq edən yaxşı adamların əhatəsində olub, hörmətlə xatırlanıb.

Bəli, bu minvalla, ömrün müdriklik çağlarını yaşayan Fərhad İsmayilov 1966-cı ildə Lerik Rayon Partiya Komitəsinin siyasi maarif kabinetinin müdiri vəzifəsinə təyin olundu. Bir il sonra İctimai Təminat Şöbəsinin pensiya üzrə baş müfəttiş vəzifəsinə icra etdi. 1976-cı ildə respublika Maliyyə Nazirliyinin Nəzarət-Təftiş İdarəsinin Lerik rayonu üzrə nəzarətçi-müfəttiş təyin olundu. 1977-ci ildən İctimai-təminat şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi. 2004-cü ildə dövlət qulluğu işçisi kimi təqaüdə çıxdı.

Uzunmüddətli və səmərəli xidmətlərinə görə "Əmək veteranı", "Əsla sosial işçisi" medalları ilə təltif olunub. O işlədiyi müddətdə Lerik qəsəbə Sovetinin deputatı seçilib, Rayon İcraiyyə Komitəsinin üzvü seçilib. Onun ən yüksək mükafatı xalq sevgisi, məhəbbətidir. Hamıya bu sevgi, məhəbbət nəsil olmur.

Neçə-neçə adama Fərhad kömək edərdi, Əllillərin yanına özü durub gedərdi. Ona dua edirdi namaz qılanlar hamı, Vaxtında sevindirib Lerikdə çox adamı.

Hikmətin ətri gəlir kəlməsindən, sözündən, Alıncaqlıq yağır simasından, üzündən. Hamı ağsaqqal bilir bu gün Fərhad babanı, Onun ömrü əzəldən, ləyaqətin ünvanı.

Bu gözəl xatirələr öten günün sirridir, Hər xatirə, hər nağıl bir ömrün hənilidir. Xeyalim pərvazlanır, uçur keçmişə quş tək, Fərhadın danışdıqca qanad da ağır ürək...

İdris Şükürli

## 50 yaşayış məntəqəsində yaşayan 30 min nəfər əhali Prezident İlham Əliyevə minnətdarlıq edir

Yol elə bir zərurətdir ki, həyatımızı onsuz təsəvvür etmək çətindir

Qəzetimizin öten sayında Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə yol infrastrukturunun yenidən qurulmasına xüsusi diqqət yetirməsindən yazmışdıq. Bu yolların bir qismi də

olan Bülüdü kəndinin yaxınlığında, dağların qovuşduğu yerdə qaynayıb-çağlayan "Narzan-5" tipli suyu içməyə, şəfa tapmağa, istirahətə gələnlərin sayı artacaq. Qeyd etdiyimiz kimi, əhali ilk növbə

təqdim etdi:

- Vidadi Almaszadə, bir neçə ildir sürücü işləyirəm. Yeni çəkilən yola Lənkeran asfalt zavodundan asfalt daşıyıram. Hava isti, yol uzaq olduğundan işə səhər erkən başlamışıq...

- Yaxşı işləyən sürücü yoldaşlarımızın adını deyə bilərsinizmi? - soruşuram.

- Əlbəttə. Müəllim Ruhullayev, İlham Ağayev, Sənan Ağayev, Camal Sultanov, Xaniş Bəyeliyev, Natiq Səfərov, Ziyəddin Fətullayev, Namiq Mirzəyev tapşırıqlar üçün öhdəsindən layiqincə gəlir, asfaltı vaxtında yol ustalarına çatdırırlar. Biz peşə borcumuzu yerinə yetirməkdən qürur duyuruq...

Yayın son günləri olsa da hava bürkülü idi. Hamı istidən qorunmaq üçün kölgəlik axtarırdı. Lakin qızmar günəş altında işlə

rədə məlumat verməyi xahiş etdik. Gəray Baxşiyev dedi:

- Əsas çətinliyimiz arxada qalıb. Xanəgah kəndindən Ağçay körpüsünədək 18 kilometr yola asfalt döşəmişik. Göründüyü kimi, iş əhəngdar gedir. Yolun çəkilişi zamanı keyfiyyətə xüsusi fikir veririk. Asfalt döşəyən Şahin Tahirov, kipləşdiricilərdən İnqilab Əliyev, Samir Bahadur, Xətai Həsənov, Ramiz Zeynalov, fəhlələrdən Elşad Yusifov, İlqar Şükürli, Surxay Ağayev hər işi vaxtında görürlər. Dispetçer İlham Vəliyev yük maşınlarını operativ qaydada yanaqla təmin edir. Sürücü Nail su maşını ilə yolçəkənlərin xidmətindədir. Bir sözlə, iş yaxşı təşkil edilib, hamı öz vəzifəsini bilir.

...Çox keçməz ki, 50-ci kilometr-Ağçay yolundakı yol çökmə-



Lerikin ərazisində yerləşir. "Yol iqtisadiyyatın şah damanı, arteriyasıdır" deyənlərdən İlham Əliyev Əliyevin dahiyənə uzaqgörənliklə söylədiyi bu qiymətli fikir Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz onun sərəncamları ilə Noda-Şingədulan-Xanəgah yolu əvvəlki gör-

bədə, Prezident İlham Əliyevə, eləcə də Lerik İcra Hakimiyyətinə 47 sayılı, Yol-İstismar İdarəsinin rəhbərliyinə, mühəndis, texnik, sürücü və fəhlələrə sonsuz minnətdarlıq edir, onlara Allahdan xoş arzularını tövəqqe edirlər...

Biz yolçəkənlərlə görüşə gedirik. Daha doğrusu, onların hünerli işi ilə görüşməyi dəyişən yolların fotoaparatin yaddaşına köçürmək, oxucuları bu fərəhli anlarla tanış etmək üçün.

50-ci kilometrə maşından düşdük. Yolların tikintisinə sevinən dostum Səyədulla Ağayevlə görüşüb söhbət etdik. Asfalt daşıyan sürücüləri soruşdum.

- Onlar buradan keçib Şingədulan - Bülüdü istiqamətinə yeni çəkilən yola asfalt daşıyırlar, dedi Səyədulla. - İndilərdə gələcəklər.

Çox keçmədi ki, yolda yükünü özünüboşaldan KAMAZ markalı maşın göründü. Əl ələdik, sürücü əyləci basıb saxladı. Sanki nəhəng maşın nəfəsini dərdi.

Məqsədimizi sürücüyə bildirdik. Əl verib görüşdük, özünü



məkdən çəkinməyən yolçəkənlər fədakarlıq göstərirlər, yeni yolun çəkilişini vaxtında başa vurmaq üçün canı-dildən çalışırdılar.

Biz yolun çəkilişindən bir neçə epizodu "Lerik" in oxucularına çatdırmaq üçün fotoaparati işə saldıq. Bu fərəhli onları şahidi olduğumuz üçün qürur hissi keçirirdik...

Yol ustası Gəray Baxşiyevlə və iş icrası Vahid Mustafayevlə iş başında görüşdük. İşin gedişi ba-



lari və təbii sürüşməyə maruz qalmış hissələrdəki narahatlıq aradan qaldırılacaq, digər zəruri tədbirlər həyata keçiriləcəkdir. Noda-Şingədulan-Xanəgah yolunu - müasir tipli magistralı Prezident tərəfindən hədiyyə kimi qəbul edən əhali hər dəfə bu yolla gedərkən ulu Tanrıdan dualarını və minnətdarlıqla dolu ifadələrini əsirgəməyəcəklər...

İdris Şükürli, Yazıçı-jurnalist

### Mütəxəssisin tribunası

## Süni mayalanma faydalıdır

"Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli 136 nömrəli sərəncamının 2.1 bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş süni mayalanma yolu ilə alınmış hər buzova görə dövlət büdcəsinin vəsaiti hesabına 100 manat pul verilir.

Bunun əsasında Lerik Rayon Kənd Təsərrüfatı İdarəsinin nəzdində xüsusi komissiya yaradılmışdır. Komissiyanın sədri Lerik Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Mahmud Zahidov, üzvləri: Lerik Rayon Kənd Təsərrüfatı İdarəsinin Bitkiçilik və Heyvandarlıq sektorunun baş məsləhətçisi Mirzaid Qurbanov Lerik Rayon Baytarlıq İdarəsinin rəisi Gülmirzə Tağıyev, Lerik Rayon Maliyyə İdarəsinin aparıcı məsləhətçisi İlqamət Hədiyev və Statistika İdarəsinin reis müavini Ramin Şahiyyev daxildir. Yerlərdəki komissiyaya isə Lerik Rayon Kənd Təsərrüfatı İdarəsinin Bitkiçilik və Heyvandarlıq sektorunun baş məsləhətçisi Mirzaid Qurbanov, Ərazi İcra nümayəndələri və məntəqənin baytar həkimləri daxildir. Süni mayalanma mütəxəssisləri qabaqcadan kurslara çağırılır. Onlara sertifikatlar verilir və sonra fəaliyyətə başlayırlar.

Kənd Təsərrüfatı Nazirliyinin tələbi ilə süni mayalanma xidmətinin inkişafındakı maneələri aradan qaldırmaq, toxumun keyfiyyətinin saxlanılmasının, paylanılmasının, süni mayalanmanın təşkili, fermerlərin bu sahədəki biliklərinin inkişafı, süni mayalanma mütəxəssisləri üçün yüksək keyfiyyətli standartlar yaratmaq sahəsində ehtiyacları qarşılamaq məqsədi ilə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən texniki əməkdaşlıq layihəsinin həyata keçirilməsinə başlanılmışdır.

Rayonumuzda süni mayalanma ilə məşğul olan 3 texniki fəaliyyət göstərir. Onlardan Bəndiyev Vəqif çoxdandır ki, bu sahədə məşğuldur. 2017-ci ilin səkiz ayında süni mayalanma yolu ilə 166 buzov almış və 581 baş inəyi süni mayalandırılmışdır. Bundan başqa Şahverdiyev Səxavət 50 baş inəyi səkiz ay müddətinə mayalandırılmışdır. Üçüncü mütəxəssis Azadov Fərzulla 2017-ci ilin səkiz ayında 42 baş inəyi mayalandırılmışdır. Əhalinin südə və ətə olan tələbatını ödəmək



məqsədi ilə heyvandarlığın cins tərkibi yaxşılaşdırılmalıdır. Bunun üçün ətlik, südlük-ətlik, ətlik buğalarının toxumundan istifadə edilir. Qara-ala, Qırmız-ala, Simmental, Şarole, Şvis cinsli buğaların toxumundan istifadə edilir. Həm bununla heyvandarlıqda cinsi yolla yaranan xəstəliklərin qarşısı alınır, həm də cins tərkibi yaxşılaşır.

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda Süni Mayalanma Mərkəzi yaradılmışdır. Burada Rusiyadan, Almaniyadan Avstriyadan alınıb gətirilmiş 21 baş törədici buğadan və kələdən yüksək keyfiyyəti toxun istehsal olunur, yerli inəklər mayalandırılır.

Hər bir baş doğulan buzov üçün dövlət tərəfindən 100 manat subsidiya fermerlərə verilir. Süni mayalanma inək brikalanı və onun üçün süni mayalanma vərəqi yazılır. İnek doğulandan 10 gün sonra mayalanma mütəxəssisi tərəfindən məlumat verilir. Komissiya yoxlayır və doğulan buzovun sağlamlığı yoxlanılır və birkalanır.

Lerikin hər bir vətəndaşı çalışmalıdır və təbliğat aparmalıdır ki, qısa müddət ərzində Lerikdə mal-qaranın cins tərkibi yaxşılaşdırılsın.

2017-ci ilin avqust ayında heyvan sahibləri süni mayalanma yolu ilə alınmış hər bir buzova görə dövlət büdcəsinin hesabına subsidiya verilmişdir. 22 nəfər fermerə alınmış buzova görə 2300 manat subsidiya vermək məqsədemüvafiq sayılmışdır.

Mirzaid Qurbanov, Lerik rayon Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi

## LƏKƏ

## Hekayə

"Kirpi" jurnalını iki qatlayıb san dişlərini bir-birinə sıxdı:

- Sən bir buna bax, məni tənqid ələyib, aləmdə rüsvay ələyib. Başına bir oyun açım ki, onda bilərənsən məndən feleyton yazmaq nə deməkdir.

Mühəndis Niyaz Ayazovun qanı qara olduğunu görüb: "Nə isə baş verib"- düşündü.

- Bir toxta görək, Ayaz müəllim, kim səni tənqid ələyib, nə üstə tənqid ələyiblər?

- Al, bax, jurnalı yazıblar, mən belə bilsəydim...

Niyaz "Kirpi"ni alıb baxdı. Felyetonda Ayaz Ayazovu əməlli- başlı islatmışdılar. Bu Niyazın ürəyində tikan çıxarırdı. Rəssamın çəkdiyi şəkildə qaz plitəsi, üstündə kerosinlə yandırılan plite, onun da üstündə qazan qoyulmuşdu. Yəni, mavi qaz balonu olmayan lazımsız əşyaya çevrilir.

Rəsin jurnalında kəskin tənqid olunmasına sevinse də üzde biruzə verə bilmədi Niyaz.

Ürəyi: "Sənə kim deyib çıxayət məktubunu yoxlamağa gəlmiş müxbiri təhqir edəsən. Bize şəkin ötüb. Gündə olmayan sözləri tökürsən üstümüzə. Elə bil uşağın- zadıncıq"...

Dili:  
- Əsəbləşməyin, Ayaz müəllim, yazıb-yazıb də, uzağı sənə bir töhmət verərlər, qurtarıb gedər. Day iş-gücü buraxıb bu barədə fikirləşmək lazım deyil.

- Ədə, bilmirəm baş-beynimi sən niyə aparırsan. O, atamı yandırıb, özü də odsuz-aloşuz. Camaat məni məşğərəyə qoyub gülcək. Yuxarı təşkilatlara cavab ver, görün necə cavab verirsən.

- Niyazın ürəyi: "Zibilin içində itib-batır, rayonda nüfuzu olan jurnalistə xox gəlir. Mavi qaz balonunun birini beş manata satdırır. Özü də balonları kəndə göndərir ki, baha satılsa da səsi çıxmazın".

Dili:  
- Bəs nə etmək istəyirsən?  
- Sual verməkdənsə, get bu məktubu ver poçta, qəbzə al, gəl, Niyaz.

- Müxbir bərədədir, nə yazmısan?  
- Anket doldurmursan,- apar, sonra bilərənsən. Niyazın ürəyi: "Ay sən öləsən ha. Daldan daş atmaq istəyir".

Dili:  
- Birdən işin içindən iş çıxar ha, Ayaz müəllim?  
- Ədə, zəhləmi tökmə də, apar məktubu dedim axı.

- İndi aparıram...  
- Bəli, raykoma göndərilən bu məktubda Ayaz rayon qəzetinin müxbiri Təhməzə açıqca böhtan atırdı. Daha doğrusu, onu ləkələmək istəyirdi. Ancaq olmayan şeyləri quraşdırıb böhtan atmaq-özü də Təhməz kimi obyektiv və prinsipial, nöqsanlara göz yummayan qəzet işçisinə- tutası iş deyildi. Məktubun feleyton çıxan gündən bir ay gec yazılması onu göstərirdi ki, Ayaz sonradan

"ayılıb" və böhtana əl atmağı çıxış yolu hesab ələyib. Ayazı belə çirkin niyyətlə məktubu yazmağa sövq edən isə daxilin çürük olan yeznəsi Əbil olmuşdu. Təhməz bərədə məktubu da Ayaza o dikte etmişdir. Güya Ayaza can yandırır, düşdüyü vəziyyəti bu yolla yüngülləşdirmək olar. Məktubdan sonra müzakirə başlanacaq, Təhməzə partiya töhməti verəcəklər, nüfuzdan, hörmətdən düşəcəklər- boş xəyal da olsa buna ümid edirdi.

Bir azdan Niyaz gəldi və dedi:

- Məktubu yola saldım, Ayaz müəllim, bu da poçtun qəbzə.

- Əcəb elədin, işlərini qaydaya sal. Şər deməsən xeyir gəlməz. Əgər sənədən əhvalatı soruşsalar, dediklərimi çəkinmədən de.

Niyazın ürəyi: "İstəhan yaxşıdır, bunu yuxuda görə bilərənsən".

Dili:  
- Oldu, arxayın ol.

Daha bir neçə gün ötdü. Ayazı raykoma çağırıb soruşdular:

- Bu məktubu sən yazmısan?

- Bəli.

- Ekspertiza təsdiq edib ki, Nizami sovxozundan yuxarı təşkilatlara anonim məktublar yazanın xətti bu məktubdakının eynidir. Bu bərədə nə deyə bilərənsən? Məktubu kim yazıb?

Ayazın üzü qızardı, daz başına soyuq tər gəldi. Ekspertiza sözünü eşidən kimi canına qorxu düşdü, ürəyi isə yerə. Gizlətməyin heç bir mənası yoxdu. O, Əbilin xətti ilə yazılmış məktubun üzünü köçürməyi unutmuşdu. Yalan danışmağın mənasız olduğunu görüb dedi:

- Məkrubu yeznəm Əbil yazıb.

- Hər ikiniz böhtana, sübut olunmayan faktlar bərədə imzasız ərizə yazıb yuxarı təşkilatlara göndərdiyinizə görə məsuliyyət daşıyırsınız.

- Bir qələtdir eləmişik. Bu olsun, daha olmasın.

- Bu qəzeti oxumusan?

- Xeyir.

- Al, oxu. "Ləkə" yazısı sənə və Əbilə, digər anonimçilərə həsr edilib. Vıcdanlı, namuslu adamlara ləkə yaxmaq kimi çirkin əməlinizdən yazıblar. Həqiqətin qabağına kötük itələdiyiniz üçün.

- Daha deyən ki, baltanı kökündən burublar da, - deyə Ayaz Ayazov sanki büzüdü və yazıq bir görkəm aldı.

- Özü yixilan aqlamaz.

...

- Səhər hamı Ayaz Ayazovun, Əbilin bəd əməllərindən danışdı. Rayon qaz istismarı kontoruna bu xəbəri birinci olaraq Niyaz çatdırdı:

- Ayazın mitilini atdılar bayıra.

- Kimse dedi:

- Nəhayət...

İdris Şükürlü

## Rayon ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur. Daxili İşlər Nazirliyi rəhbərliyinin və yerlərdəki müvafiq qurumların bu sahədə xüsusi diqqət yetirmələri nəticəsində ölkədə nəqliyyat vasitələri sayının ilbəil artması fonunda ümumi yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda ölənlər və yaralananların sayının azalmasına baxmayaraq, cari ilin 7 ayı ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 26 azyaşlının həlak olması, 122 nəfərin isə xəsarət alməsi ciddi narahatlıq doğurur.

Bu səbəbdən uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdislərinin aşılanması və tədris prosesinin effektivliyini yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə yeni dərs ilinin başlanması ilə əlaqədar 2017-ci il sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində, o cümlədən Lerik rayonu ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Uşaq və yeniyetmələrin həyat və sağlamlıqlarının qorunması məqsədi ilə rayon təhsil şöbəsinin, məktəb və məktəbəqədər müəssisələrin əməkdaşları ilə birgə bu müəssisələrdə yol hərəkəti qaydalarına dair profilaktiki və tərbiyəvi-təbliğat tədbirləri keçirilir, o cümlədən aylıq mövzusunda plakatların, guşə və tədris atyaqlarının yaradılması, müvafiq tədris proqramlarının hazırlanması, müvafiq tədris proqramlarının hazırlanması, müvafiq tədris proqramlarının hazırlanması keçirilməsi təmin edilir.

Uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası işinə təhsil işçiləri, valideynlər və ictimai qurumların nümayəndələri də cəlb edilərək, bu sahədə profilaktiki tədbirlər gücləndirilmişdir. Məktəblərin yol hərəkəti qaydalarına riayət etmələrində həm müəllimlərin, həm də valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Valideynlər və müəllimlər küçələrdə piyada hərəkət



**Xanhüseyn Səmədov,**  
**Lerik RPŞ-nin DYPB-nin rəisi, polis mayoru**  
zamanı yol hərəkəti qaydalarına riayət etmələrini daim uşaqlara tövsiyə etməlidirlər.

Bəzi valideynlər azyaşlı uşaqları öz avtomobilləri ilə məktəbə apararkən onları avtomobilin qabaq oturacağına əyləşdirirlər. Onlar bilməlidirlər ki, bu çox təhlükəlidir. Sürücülər 12 yaşına qədər uşaqları avtomobilin qabaq oturacağına apararkən Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyət daşıyırlar və bu maddədə 60 manat məbləğində cərimə nəzərdə tutulmuşdur.

Piyadar səkisi olan küçələrdə hərəkət edərkən səki ilə, səkisi olmayan küçələrdə hərəkət zamanı isə yolun sol tərəfi ilə hərəkət etməlidirlər. Yolu keçərkən piyada keçidi üzərindən keçməli, piyada keçidi olmayan küçələrdə isə yolu keçərkən təhlükəsizliyə riayət etməklə keçməli, qəfil avtomobilin qarşısına çıxmamalıdır. Bu qaydalar müəllim və valideynlər tərəfindən uşaqlara tövsiyyə edilməli və onların həyatlarının təhlükəsizliyi naminə qaydalara riayət etmələri onlardan tələb edilməlidir.

Əziz uşaqlar! Siz bizim gələcəyimizsiniz. Sizin təhlükəsizliyinizin təmin edilməsi, xüsusilə yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması bizim qarşımızda daim vacib məsələ kimi durur. Buna nail olmaq üçün isə Siz yollarda piyada hərəkət zamanı yol hərəkəti qaydalarında nəzərdə tutulmuş qaydalara öyrənməli və bu qaydalara daim riayət etməlisiniz.



İltimas Səməmi

## QATASAN

Yoruldu mu  
Ağacların kölgəsində.  
Qoy başını xatirələrin çiyinəne,  
Dincəl bir az.  
Mən də illər yorğunlu,  
Kölgə axtarıram dincəlməyə.  
Nə göy üzündə bir əlçim bulud var,  
Nə ömür zəmisində bir ağac.  
Bəlkə, son görüşümüzdü,  
Bəlkə, bu yolları bir də yerimədim.  
Sən isə, məni xatırlaya -xatırlaya,  
Ayları illərə qatasan.

## DARIXIRAM

Xəyalımın kölgəsində,  
Yollar üşüdükcə darıxıram.  
Hardasa kimsəsiz bir adam kimi,  
Hardasa unudulmuş bir xatirə tək.  
Hardasa illər öncə gördüyüm yuxuya bənzər,  
Xatirələr ürəyimi yaman sıxır.  
Dixsinib yolların yaddaşında ayaq izlərim,  
Kölgələrə bürünə -bürünə,  
İçin -için ağlayıram.  
Yollar da, buludlar da,  
Unudulan və unudulmayan...  
Xatirələr də mənim kimi,  
Xəyalımın kölgəsində,  
Yollar üşüdükcə,  
Darıxıram...

\*\*\*

Danışmağa  
Adam tapmadım,  
Bütün dərdimi  
Dənizə danışdım.  
Dalğalar sahilə  
sığal çəkə -çəkə  
susdu sahil,  
susdu dəniz.  
Susdum mən də...  
İndi isə,  
Yan dəniz,  
Yarı torpaq,  
Yarı insanam.

## Səni xatırlayacaq

Deyirlər,  
Sən keçdiyin küçədən  
Daha heç kim keçmir,  
Səssiz-səmişsiz  
Küçə sükuta bənlənib.  
Ləpirlərin payızda  
tökülən yarpaqlar kimi  
Həyatın son yarpaqlarıdır.  
Sən keçdiyin küçə  
Bundan sonra,  
yalnız səni xatırlayacaq.

25 sentyabr 2017

## Atamalı Taliboğlu

## İlk eşqim mənim

İndi mən ayrılıq, hicran qəmiyəm,  
Duyub hiss etdikcə ötüb keçəni.  
Soyuqdan büzüsmüş ağac kimiyəm,  
Sənin buz nəfəsin dondurub məni.

Hər dəndə istəyirəm xəyalımla mən,  
O ötən günlərə təzədən dönəm.  
Axi, de, nə çıxar xatirələrdən,  
İlk eşqin oduyla oynayan mənəm.

Nə vaxtdır qövr edir qəm ürəyimdə,  
Sən demə ilk sevgi dərdi-sər imiş.  
Səni birdən-birə itirməyim də,  
Ölümə tay imiş, bərabər imiş.

Yaxşı yadımdadır, ilk ilqarım da,  
Əlinlə məhv oldu, həm də talandı.  
Sənə göndərdiyim məktubları da,  
Özge ocağında yandı, qalandı.

Bir gün də yadlaşdın, unuttun məni,  
Könüllü həsrət çəkdi, düşdü hicrana.  
Nə vaxt ad çəkdiyəm əməllərini,  
Qaldım Kərəm kimi mən yana-yana.

Gəl mənə az danış ilk məhəbbətdən,  
Bundan söz açmağın yoxdur mənası.  
Ayrırdın sən məni peymandan, əhddən,  
Olarmı pozulmuş əhdin bərpası?

Nə deyim, tərsliyin bezdirib məni,  
Daha danışmağa söz də qalmayıb.  
Nə qədər gec deyil sev bir özgəni,  
Mənim də eşqim bil, düzdə qalmayıb.

## Elan

## Müğənniliklə məşğul olan vergi ödəyicilərinin nəzərinə! BİLDİRİŞ-MÜRACİƏT

Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərin ödənilməsi, gəlir və xərclərin uçotunun aparılması, vergi hesabatlarının təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərməli məbləğə nisbətən azaldan və büdcəyə çatması vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq edilir.

Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borclarının ödənilməsinin təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı məhkəməyə müraciət etmək hüququna malikdir.

Digər tərəfdən, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən isə xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur.

Xatırladıq ki, təqdim etdiyiniz bəyannamələrdə gəlirləriniz bərədə müvafiq məlumatları düzgün əks etdirmədiyiniz halda, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən edilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılması məbləğlər kameral hesablama aparılmaqla şəxsi və rəqəbzə bərpa olunacaqdır.

Odur ki, fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməklə vergi öhdəliklərinizi vaxtında və tam şəkildə yerinə yetirməyiniz Sizə tövsiyə olunur!

Əlavə məlumat almaq üçün qeydiyyatda olduğunuz vergi orqanına və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

## 6 sayılı Ərazi Vergilər İdarəsi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC bildirir ki, Lerik şəhərində "İçməli su və Kanalizasiya şəbəkələrinin, içməli su anbarlarının, Zuvand ərazisindən Lerik şəhərinə çəkilmiş Magistral su ötürücü xəttinin, nasos stansiyalarının, həmçinin Lerik şəhərinin aşağı hissəsində inşa olunan Çirkab Su Təmizləyici qurğunun və qurğuya çəkilmiş kanalizasiya kollektorunun tikintisi altına düşmüş torpaq sahələrinin satın alınması və mülkiyyətçilərə dəymiş ziyana görə kompensasiyaların ödənilməsi işlərinə başlanılmışdır.

Layihənin təsirinə məruz qalmış mülkiyyətçilərdən xahiş olunur ki, notarial qaydada müqavilə bağlayaraq dəymiş ziyana görə kompensasiya almaq üçün mülkiyyətdə dair hüquqverici sənədlərini "Milli Su Təchizatı Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi" üzrə İşçi Qrupa təqdim etsinlər.

**Ünvan:** Bakı şəhəri, Moskva prospekti 69 a, 3-cü mərtəbə (Pənah Abdullayev), Lerik rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsi (Əflatun İbrahimov)

Mastail kəndində yaşayan Hökmüeyv Qafur Gülləli oğluna verilmiş 013650 sayılı Qarabağ müharibəsi veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Monidigah kəndində yaşayan Əlizadə Amil Aslan oğluna 2 aprel 1990-cı il tarixində verilmiş şəxsiyyət vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Lerik rayon Baytarlıq İdarəsinin Baytarlıq Sanitariya Ekspertiza laboratoriyasına məxsus dairəvi "Baytar müfəttişi" möhürü itdiyinə görə etibarsız sayılır.

## Allah rəhmət eləsin!

Qəhrəman Əliyev, Elxan Nurullayev, İdris Şükürlü, Musa Bədəlov, Akif Əliyev Ələkbər Salayevə,

**bacısı İradə xanımın və bacısı oğlu Şahəddinin**  
vaxtsız vəfatından kədərləndiklərini bildirir, dərin hüznə başsağlığı verir.

Xureyvan Qarayev, Balabey Quliyev, Ramazan Mirzəyev, Özbəy Quliyev əzizi  
**Allahyar Qədiməlioğlunun**  
vaxtsız vəfatından kədərləndiklərini bildirir, dərin hüznə başsağlığı verir.

Bleytulla Şıxaliyev, İdris Şükürlü, Hicran İbrahimov, Mükəfət Yaqubov, Şıxaliyev Rasim və Gültəkin Şıxaliyevə əzizi

**Yusif Şıxaliyevin**  
vaxtsız vəfatından kədərləndiklərini bildirir, dərin hüznə başsağlığı verir.

Lerik RH-in başçısı Rövşən Bağırov və rəhbərlik etdiyi kollektiv  
**İlqar Mirzəyevin**

vaxtsız vəfatından kədərləndiklərini bildirir, dərin hüznə başsağlığı verir.

İdris Şükürlü, Qəhrəman Əliyev, Cabbar Zülfiyev, Hüsəməddin Abbasov, Abdulla Tahirov, Aslan Mirzəyev, Mükəfət Yaqubova, Nəcəf Məmmədova oğlu

**Kamalın**  
faciəli vəfatından kədərləndiklərini bildirir, dərin hüznə başsağlığı verir.

"Lerik" qəzetinin əməkdaşları  
**Füzuli Məmmədovun**

faciəli vəfatından kədərləndiklərini bildirir, dərin hüznə başsağlığı verir.

Redaktor  
İdris ŞÜKÜRLÜ

Təsisçilər:  
Lerik Rayon İcra Hakimiyyəti və  
"Lerik" qəzetinin redaksiyası

Lisenzia № V 280  
İndeks 96935  
Hər kəs öz imzasına cavabdehdir.  
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:  
Lerik şəhəri,  
Nizami küçəsi  
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika"  
MMS mətbəəsində hazır  
diapozitivlərdən  
çap olunmuşdur

